

V.S.MƏMMƏDOVA

Azərbaycan Dillər Universiteti

(Bakı şəh., R.Behbudov küç., 134)

ƏNƏNƏVİ REKLAM MƏTNLƏRİ VƏ RƏQƏMSAL (DIGITAL) REKLAM MƏTNLƏRİ: ÜSTÜNLÜKLƏRİ VƏ ÇATIŞMAZLIQLARI

Aşağı sözlər: reklam mətnləri, ənənəvi reklam mətnləri, kütłəvi informasiya vasitələri, qəzet reklam mətnləri, rəqəmsal reklam mətnləri, rəqəmsal media

Key words: advertising texts, traditional advertising texts, mass media, newspaper advertising texts, digital advertising texts, digital media

Ключевые слова: рекламные тексты, традиционные рекламные тексты, средства массовой информации, газетные рекламные тексты, цифровые рекламные тексты, цифровые медиа

Ənənəvi reklam mətnləri ləp qədim dövrlərdə mövcuddur. Müasir dövrədə ənənəvi reklamların bir çox növləri vardır ki, onlara qəzet, buklet, bilbord, Tv, radio reklamları aid etmək olar. Onların arasında qəzet reklamları daha geniş yayılmış reklamlar hesab edilir [5, s.12].

“Qəzet” sözünün mənası xırda italyan pulu olan “gazetta”dan götürülmüşdür və o, ayda bir dəfədən at olmayaraq eyni adda çıxan dövri nəşərdir. Qəzetiñ prototipi, qədim əl yazılı xəbər bülletenləri hesab edilir. Qədimdə Yuli Sezar “Senatın aktları” və sonra “Xalqın gündəlik ictimai hərəkətləri”ni nəşri etdirməyə başlamışdı. Roma qəzetləri, hadisələrin tarixini qeyd edən gil tabletlər idi. 911-ci ildən başlayaraq “Szin Bao” (“Paytaxt xəbərləri”) Çində nəşr edilməyə başladı.

Uzun inkişaf yoluunu keşmiş bu dövri mətbuat nümunəsində XVII əsrəndən başlayaraq müxtəlif xarakterli reklam mətnləri və xəbərlər yerləşdirilmişdir. Televizi-ya, radio və internetin əşfi ilə, başqa sözlə elm və texnikanın inkişafı ilə reklam mətnlərinin yerləşdirildiyi başqa kütłəvi informasiya vasitələrinin yaranmasına baxmayaraq, qəzetlərdə reklam mətnlərinin yerləşdirilməsi hələ də aktuallıq əsas etməkdədir [1, s.183]. Qəzetlərdə reklam mətnlərinin bəzi üstün və çatışmayan cəhətləri vardır. Qəzetlərdə reklamın yerləşdirilməsinin üstün cəhətləri aşağıdakılardır:

1) *Aşağı qiymət*. Qəzetlərdə dərc edilən reklam mətnləri, adətən digər kütłəvi informasiya vasitələrinə nisbətən ucuz başa gəlir. Buna səbəb reklam mətnlərini tərtib edərkən linqvistik vasitələr arasında diqqətli seçim aparmaqdır.

2) *Çeviklik*. Reklam mətni qəzətə təqdim edildikdən 1-3 gün ərzində çapa gedir. Sözün əsl mənasında, son anda reklam mətnlərinin məzmununda dəyişiklik etmək mümkündür. Bundan əlavə, orijinal reklam mətnlərini tərtib etdikdən sonra, həmin mətnlərdə bəzi linqvistik dəyişikliklər apararaq və ya linqvistik əlavələr edərək dəfələrlə istifadə etmək mümkündür. Bu da reklamın qiymətini nisbətən aşağı salır.

3) *Hədəf auditoriyası*. İstehlakçıların maraqlarını və demoqrafik xüsusiyyətlərini nəzərə alaraq, onların hədəf auditoriyası seçicilməsi də reklam üçün üstünlükdür. Bu baxımdan, reklam mətnlərinin tərtibi məhz auditoriyadan asılıdır. Misal üçün, sosial reklam mətnləri tərtib ediləndə məhz müəyyən sosial kütlöni cəlb edəcək leksik, üslubi vasitələrdən istifadə edilir.

4) *Vaxt imkanı*. Radio və ya televiziyadakı reklamlara nisbətən, qəzetləki reklam mətnlərininin məzmununu dərk etmək üçün oxucunun daha çox vaxtı olur. Belə ki, oxucu reklam mətnini bir-neçə dəfə oxuya bilir [7, s.93]. Təbii ki, reklam mətninin linqvistik vasitələrdən asılı olan ləkonikliyi və yiğcam tərtib ediləsi də vaxtı tənzimləmək üçün şərtidir.

5) *Vizual aspekt*. Qəzetlərdə yerləşdirilmiş reklam mətnlərində istehlakçının diqqətini çəlb edən təkcə mətnin linqvistik tərtibati deyil, həm də məhsulun və xidmətin vizual təsviri də ola bilər. Bu baxımdan mətnlərin dil və vizual aspektləri vəhdət yaratmalıdır.

6) Təkrar istifadə imkanı. Qəzet reklam mətnlərinin tərtibatı digər media vasitələrindəki reklamlarla müqayisədə sadə və daha az vaxt aparan prosesdir. Bir dəfə orijinal tərtib edilən reklam mətnindən sonra müxtəlif linqvistik və vizual döyişikliklər etməklə təkrar istifadə etmək mümkündür.

7) Əlavə xüsusiyyətlər. Qəzet reklamında reklam edilən məhsulun və ya xid-mətin satış və ya xidmət şərtlərini leksik, qrammatik və metaforik vasitələrlə aktual-laşdırmaqla yanaşı, məhsula, xidmətə dair xərito və ya plan da əlavə etmək olar [8].

Reklam mətnlərinin yuxarıda müsbət cəhatləri ilə yanaşı, qəzətdəki reklam mətnlərinin və onların yerləşdirilməsinin aşağıdakı çatışmayan cəhatləri də vardır.

1) Qəzet reklamlarının qısamüddətli olması. Məlum olduğu kimi, qəzətlərin əksəriyyəti gündəlik və ya günləri nöşr edildiyindən onlarda yerləşdirilən reklam mətnlərinin ömrü az olur. Buna heç bir linqvistik vasitə təsir edə bilmir.

2) Yaş grupu. Qəzet oxuyanların əksəriyyətini orta və yaşlı adamlar təşkil edir. Əhalinin əksəriyyətini gəncər təşkil etdiyini nəzərə alsaq görə bilərik ki, bugünkü oxucunun qəzet oxumağa dünənki oxucudan daha az vaxtı və marağı var. Oxucu, məqalələr və yalnız qısa reklamlara nəzər salır. Burada reklamın linqvistik manipulyasiya imkanları da rol oynayır və yaş qrupuna uyğun linqvistik xüsusiyyətlər reklam mətnlərinə marağının çəkməyə kömək edir.

3) Qəzet yazılarına etinasiyləq. İstehlakçılar çox vaxt qəzet reklam və elanları-na məhəl qoymurlar. Onlar daha çox insan tərfindən izlənilən televiziya və radio rek-lamına, eləcə də internetdə yerləşdirilən reklamlara üstünlük verirlər. Burada ilk ola-raq, reklam mətninin vizual aspekti, daha sonra isə linqvistik aspekti təsir edir.

Qəzet insanın başqalarından, dünyadan, yerli camaatdan qopduğunu hiss etməməsinə kömək edir [2, s.9-10]. Bu isə o deməkdir ki, qəzətlər bu gün həm KIV kimi, həm də reklam mətnlərinin yerləşdirildiyi bir KIV vasitəsi kim öz aktuallığını qorumaqdadır.

Qəzet reklamlarına alternativ olan rəqəmsal reklamları da yaşadığımız dövrə geniş yayılmış reklam qolu adlandırmak mümkündür [9]. Rəqəmsal online reklamların da özünəxas üstünlükleri və çatışmazlıqları vardır:

1) Artmaqda olan global və ya genişmiqyaslı (yüksek) alçatanlıq. Digər reklam növündən fərqli olaraq, rəqəmsal reklamların geniş kütlələrə çatmaq bacarığı danılmazdır. İnsanlara, şirkətlərə çox sayıda müştəri kütləsi əldə etmək üçün, heç bir böyük maneqələrlə qarşılaşmamaq və vaxta qənaət etmək üçün bu tip reklam ideal hesab edilə bilər. Təbii ki, hər hansı məhsul reklam etməzdən əvvəl, onun hansı növ auditoriyaya ünvanlanması məsələsi həll edilməlidir. Bu baxımdan auditoriya qlobal və ya lokal olub, həmçinin onlara yönəlmüş reklamların vizual aspekti ilə yanaşı linqvistik aspekti də diqqətdən qalmamalıdır. Manipulyasiya üçün lazımi dil vasitələrindən istifadə edərək kütləyə çatmaq və uğur qazanmaq mümkündür. Bu işdə "Google", "Instagram", "Facebook" və digər sosial şəbəkələrin rolü danılmazdır: milyardlarla insanların interneta giriş imkanı vardır və onlar reklam üçün potensial kütlədir. Müqayisədə, rəqəmsal reklam mətnləri onənəvi reklamlara nisbətən çoxluq təşkil edir.

2) Hədəflərinə olması və ya hədəflərə doğru irəliləmək. Rəqəmsal reklamların olması ilə onların yayılması da sürətlənməşdir. Bu halda reklamlar əksərən müyyən bir auditoriyaya hədəflənmiş olur. Rəqəmsal marketinqin əsas xüsusiyyətlərindən biri kimi onun müştərilərin xüsusi hədəflərinə çatmaq imkanı yaratmasıdır. Məhz bu yolla şirkətlər öz satışlarını artırma və insanlarla əməkdaşlıq edə bilirlər. Bu tipli reklam mətnlərini hazırlayıb yayarkən ərazi, demoqrafik şərtlər, maraqlar və rəftar prinsipləri əsas götürülür. Rəqəmsal reklam mətnlərində olan kütləvi məlumat bazası sayəsində şirkətləri maraqlandıran demoqrafik bölmə araşdırmaq və onların arasında özlərinə uyğun olanları hədəfləmək asanlıqla mümkün olur. Qeyd edək ki, onənəvi reklam növləri (flyer, bilbord, televiziya reklamı) hədəflənmiş reklam imkanlarını təqdim etməyə bilər ki, bu da məhz linqvistik aspektlə aktuallaşa bilər [3, s.236].

Sirkətlər növlərindən asılı olaraq, öz reklam kampaniyaları üçün hədəf seçdiyi obyektlərlə bağlı xüsusi seçim edə bilirlər. Misal üçün, insanlar müasir dövrə mövcud olan "Google" və ya

“Facebook” kimi platformlardan hədəflənmiş müştəriləri profil, sahə, axtarış tarixinə görə seqmək üçün istifadə edə bilərlər. Bu və bəzi digər online platformalar reklamçılarla hazırladıqları mesajları onlardan alış-veriş edəcək fərdlərə göndərmək imkanları verir. Beləliklə, rəqəmsal media (həm də rəqəmsal reklam) şirkətə sadiq olan müştəriləri aşkarlamaqla, məhz onlar üçün uyğun məzmun (implisit və eksplisit linqvistik vasitələrin və vizual vasitələrin köməyilə) yaratmaqla öz hədəflərini möhkəmlətmis olur.

3) Xərclərin aşağı olması və ya ucuzluq. Bir qayda olaraq, rəqəmsal reklamlar daha məhdud maliyyə bütçəsinə malik olan şirkətlər və ya şəxslər üçün idealdır, çünki bütün istehsalçılar “minimum xərcləmək” prinsipinə əməl etməyə üstünlük verirlər və bunun üçün yollar axtarırlar.

“Pay-per-click”, “pay-per-impression”, “sosial media”, “axtarış bölmələri” və s. Reklamçılar və ya şirkətlər öz reklam kampaniyalarını hansı həcmində maliyyələşdirmək imkanı verir. Burada seçim artıq reklamçının və ya şirkətin üzərinə düşür. Bu baxımdan, rəqəmsal reklamlar ənənəvi reklamlara nisbətən daha faydalı hesab edilir.

Online reklamlara sərmayə qoymaqla, reklam sifarişçiləri öz maliyyələrinin daha qənaətli və lazımlı şəkildə xərclənəcəyindən əmin ola bilərlər [4, s.126]. Online olaraq reklamlar yerləşdirmək və reklam kampaniyaları yaratmaq mümkündür. Belə ki, onlar TV reklamlarının 30 saatının bir hissəsinin dəyərində xərçə malikdir ki, bunu da internetə borcludurlar. Eyni zamanda sosial şəbəkələr də mövcuddur ki, onlarda sohifə yaratmaq və keyfiyyətli məzmunlar yaradıb paylaşmaq üçün heç bir maliyyə sərf etmək lazımdır. Burada daha effektiv olan reklam mətninin linqvistik aspektidir ki, o, müştəri cəlb etmək üçün daha təsirli olmalıdır.

4) Ölçü və məsuliyyət. Rəqəmsal reklamların daha bir üstünlüyü ondan ibarətdir ki, şirkətlər və reklamçılar real şəraitdə öz reklam kampaniyalarını izləyə və ölçü bilərlər. Şirkətlərin bütün məlumat və analitik bazalara (taəssürat, səhbətlər, müzakirələr və s.) giriş imkanı olduğundan, reklamları izləmək çox asandır. Bu cür analitik xarakterli vasitələr işlərin necə getməsini izləməyə imkan verir. Bundan savayı, qeyd edilən vasitələr həm də, müştərilərin görünüşü barədə əhəmiyyətsiz hesab edilən məlumatları da yaymağa imkan verir ki, bu da gələcəkdə ən gülləri müştərilərlə bağlı reklamların əsərə gəlməsinə imkan verir.

5) Dəyişkənlik və adaptasiya. Əvvəllər bir qayda olaraq, reklamlar uzun müddət üçün yaradılırdı, lakin müasir dövrdə şirkətlər inkişaf etdiçə, reklamlarla bağlı dəyişikliklər də baş verməkdədir. Şirkətlər bazar kampaniyalarında davamlı olaraq sınaqlar aparmaqdə və dəha yaxşı nəticələr əldə edərək yarışlarda irəli getmək üçün rəqəbat aparırlar. Müştəri arzuları günbəğün dəyişir və bu baxımdan onlardan asılı olaraq reklam mətnlərində lazımi linqvisit dəyişikliklərin aparılması da rəqəmsal reklam yaradıcılığında müsbət bir hal hesab edilir.

6) Brendlər haqda artan məlumatlılıq. Müasir dövrdə online reklam platformaları sayəsində mövcud brendlər barədə məlumatların əldə edilməsi və yenilənməsi daha asanlaşmışdır. Ənənəvi reklam formalarından fərqli olaraq, şirkətlərin məhz rəqəmsal reklamlara üstünlük verməsi onun dəha faydalı olmasından irəli galır. Şirkətlər bir qayda olaraq, öz hədəf auditoriyalara doğru gedir və öz xidmət və məhsullarını inkişaf etdirirlər. Brendlər haqda məlumat və onların daima diqqətdə olması marketinqin əsas hissəsidir. Bu baxımdan, əsas da “AdsTargets” platforması reklam istehsalçılarına brendlər barədə məlumat əldə etməsi üçün çox əlverişlidir [6, s.76]. Brendlər barədə məlumatlılığı artırmaq üçün çox məşhur reklam platformaları vardır və onların ən mühümürləri aşağıdakılardır:

- *display ads.*
- *remarketing ads.*
- *Google ads.*
- *social media ads.*
- *Bing Ads.*
- *Reddit Ads.*
- *Tumblr Ads [10].*

7) Müştəri məlumatlarını asanlıqla əldə etmək. İnternetə giriş daha asan və əlverişli olduqda, müştəri məlumatlarını əldə etmək də o qədər tez və sürətli baş verir. Müştəri məlumatları toplanı və təhlil edilə bilər ki, bu da şirkətlər öz auditoriyalarını daha yaxşı hədəfləmək imkanı verir. Demografiya, rəftar, maraqlar, mədəniyyət və adətlər barədə məlumatları online olaraq əldə etməklə, reklam mətnlərini onlara uyğun şəkildə formalasdırmaq və ya təkrar emal etmək daha olverişli olur.

Müştəri seçimini, rəftarını və maraqlarını qavrayaraq, şirkətlər, lazımi məlumatlı bazar imkanları barədə qərar verməkdə çətinlik çəkmirlər. Müştörinin kim olmasını və onları necə əldə etməyi bilmək şirkətin inkişafı ilə nəticələnir ki, bu da məhz internetin imkanları sayəsində baş verir.

8) Yüksək müştəri interaktivliyi. Rəqəmsal reklamların müştərilərə verdiyi imkanlar son-suzdur. Müştərilər online reklamın üzərinə sıxaraq, məhsulu dərhal sıfariş verə bilər, danışıqlar apara və məhsulun üzərində oks olunmuş reklam mətni vasitəsilə əlavə məlumat əldə edə bilərlər. Hatta məhsulu alıqdan sonra, onlar şərh bölməsinə öz fikirlərini yaza və onları dostları ilə bölüşə bilərlər. Bu da öz növbəsində, müştəriləri daha çox online alış-veriş etməyə motivasiya edəcəkdir.

9) Müştərilərə yüksək səviyyədə qayğı göstərmək. Rəqəmsal platformaların verdiyi imkanlardan istifadə edərək, indi, müştərilərlə əlaqə qurmaq daha rahatdır. Bunda sosial media-nın rolü xüsusilə böyükdür. Müştərilərlə interaktiv görüşlər keçirmək, onlara şəxsi ismarıclar yazmaq, linqvistik vasitələrin köməyi ilə mükəmməlləşdirilmiş interaktiv reklam və elan formatlarından istifadə etməklə əlaqə saxlamaq mümkündür. Müştərilərlə münasibət qurmaq göləcəkdə daha güclü əlaqələrin yaranmasına və “bredlərə sadıq qalmaq” prinsipini inkişaf etdirməyə kömək edəcəkdir. Psixoloji olaraq, müştərilər brend tərəfindən əlaqə və ya qayğı göründükdə, onlar tərəfindən eşidildikdə və görüldükdə, onlar həmin brendə bağlılıq hissi keçirirlər.

10) Hədəflər əldə etməkdə yardımçı olmaq. Rəqəmsal marketinqin əsas xüsusiyyətlərin-dən biri kimi onun müştərilərə xüsusi hədəflərinə çatmaq imkanı yaratmasıdır. Məhz bu yolla şirkətlər öz satışlarını artırma və insanlarla əməkdaşlıq edə bilirlər. Rəqəmsal media reklamlarında olan kültüvi məlumat bazası sayəsində şirkətləri maraqlandıran demografik bölmü araşdırmaq və onların arasında özlərinə uyğun olanları hədəfləmək asanlıqla mümkün olur [11].

11) Nəticələri izləmək imkanı. Rəqəmsal reklamların daha bir üstünlüyü ondan ibarətdir ki, o, nəticələri izləmək imkanı da vera bilir. Bu arada, izləməklə yanaşı, reklam kampaniyasının necə getməsini də nəzarətdə saxlamaq da mümkün olur. İnternetin təqdim etdiyi “Web analytics” və “Online tools”dan istifadə etməklə, şirkətlər öz reklam kampaniyalarının (vizual reklam görüntüləri və reklam mətnləri sayəsində) əldə edilən nəticələrini və onları hədəflənmış auditoriyadan kimin sevib-sevməməsinin müəyyənləşdirməsi mümkündür.

12) Dədiq statistika ilə tam nəzarət imkanı. Rəqəmsal reklam kampaniyası davam etdirmək reklamların tam nəzarəti altında reallaşır. Reklamçılar, bir qayda olaraq, reklama sərf edilən xərcləri, bündən nəzarətdə saxlamaq imkanına malikdirlər. Bundan əlavə, reklamçılar reklamları bəyonan və müştəri sirasına keçən şəxslərin statistikasını da kontroll etmək iqtidarındadırlar. Təbii ki, reklamin bəyonılması iki faktorla aktuallaşa bilər: reklamin linqvistik aspekti və vizual aspekti. Burada gölirlərdə artıma səbəb olan kampaniyani da yalnız fərəz etməyə ehtiyac yoxdur [12].

13) Geniş çeşid reklam formatı. Məlumdur ki, hər bir şirkət və ya məhsul üçün reklam formatı mövcuddur. Müxtəlif veb sahifələrində yerləşdirilmiş məşhur baner və reklam mətnləri ilə hər gün və hər saat rastlaşırlıq. Bu reklamlarla yanaşı, video reklamlar da məşhurdur və onlar bir qayda olaraq, sosial şəbəkədə və “YouTube”dakı məzmunlardan əvvəl gələ ya da onları yanında kəsə bilər. Bundan savayı, QR kodlar, mətn linkləri, həştəqlər (hashtag), sosial media məzmunları rəqəmsal marketinqdə əsas strategiyalardan sayılır [10].

Rəqəmsal reklamların yuxarıda qeyd edilən üstünlükləri ilə yanaşı, bir sıra çatışmazlıqları da mövcuddur.

1) Asan olmamasi. Bütün mövcud üstünlüklerinə baxmayaraq, rəqəmsal reklamların çox mürəkkəb və qoliz olması faktıdır. Çünkü, rəqəmsal reklamlarla məşğul olmaq bir elm hesab edilir və uzun zaman tələb edir. Başqa sözlə desək, rəqəmsal reklamlar üçün təkcə reklam mətni ki-fayat etmir, onunla yanaşı müxtəlif veb-dizayn imkanları da vacibdir. Internetin istifadəçilərə verdiyi imkanlardan ödənişli reklamlar, sosial media kampaniyaları, veb-səhifələr, PPC (pay per click ads – hər dəfə üzərinə basıldıqda reklamçıdan ödəniş tələb edən reklamlar) və bir çox diqər vasitələr arasında bütün bunları idarə etmək üçün mahir bir komandaya ehtiyac vardır və bu sahədə təcrübə qazanmaq üçün təlimlər keçmək, həmcinin bu təlimlərə də maliyyə sərf etmək vacibdir. Nəzərə alsaq ki, online reklamların keyfiyyətini artırmaq üçün hər gün yeni online trendlər və vasitələr yaradılır, onlarla ayaqlaşmaq elə də asan məsələ deyildir.

2) Böyük rəqəbatın olması. Rəqəmsal reklam işi şirkətlər və ya ayrıca fərdlər arasında yeni aləmin qapılarını açdığı və öz şirkətlərini yeni üfüqlərə qaldırıldığı halda, şirkətlərin rəqəbat sahəsində də eyni işləri görməkdə davam etməsi realdır. Internetdən yaranan hər bir rəqib eyni yanaşma və strategiyadan istifadə edir. Bu rəqəbatdə üstünlük əldə etmək üçün mütləq şəkildə leksik, qrammatik, üslubi vasitələrlə qrafik vasitələrin sintezindən yaralanaraq, mükəmməl reklam mətni yaradıb ərsəyə gətirmək yetərlidir. Qeyd edək ki, şirkətlər daha yalnız lokal təsisatlar deyildir və hər bir kəs istanilən ölkədən olan (qlobal) bir rəqiblə qarşılaşa bilər və qlobal səviyyəli reklam mətnlərinin yaradılması vacib şərtlərdir.

3) Səhvə yol verməmək. Rəqəmsal reklamların əldə etdiyi daha böyük nailiyyətlər daha böyük cavabdehlik yaradır. Rəqəmsal reklamlar dövründə yol verilən səhvələr maddi baxımdan baha başa gələ bilər. Bu baxımdan reklam kampaniyası yaradıldıqda, ehtiyatlı olmaq lazımdır, öks toqirdə reklam geniş və tez bir müddətdə internetdə yayılma bilar və yaranan reklam əsəri tam dağılı bilər. Xüsusilə də, reklam mətnini diqqətli tərtib etmək mühümdür. Belə ki, mətn kütülələrə ünvanlanır və onlar mətni oxuduqda özlərinə qarşı heç bir neqativ, alçaldıcı münasibət hiss etməməlidirlər. Vizual aspektlə yanaşı, reklam mətnlərində və reklam şəurlərində dini, irqi, cinsi və s. əym-şəkiliyi yol verməmək də qızıl qayda sayılır.

4) Maxfilik problemləri. Rəqəmsal reklam yaranan platformaların internet istifadəçiləri barədə onların icazəsi olmadan məlumat toplaması halları qəçilməzdür. Lakin bu hallar qeyri-etiqət hesab edilir və qeyri-qanuni sayılır. Bu baxımdan rəqəmsal reklamları hazırlayarkən bu məsələləri nəzərə almaq vacibdir [8].

5) Hər bir kəs internetdən istifadə etməməsi və öz məlumatlarını paylaşımaq istəməməsi. Potensial müştərilərin heç də hamisi daima və ya vaxtaşırı online işləmək iqtidarından deyildir. Bəzən onlar yalnız xüsusi bir axtarış vasitəsindən və ya bir sosial şəbəkədən istifadə edə bilirlər və həmin müştəri barədə məlumat əldə etmək vacib olur. Bu halda maxfilik qaydalarına və eləcə da istifadəçilər barədə məlumatlarla bağlı qaydalara əməl edilməlidir. Əgər müştərilər onlar barədə məlumatların istanilən məqsədlə yayılmasının tərəfdarı deyillərsə, bu halda onların fikri ilə razılaşmaq vacibdir [11].

6) Reklamlar üçün məhdud yer. Rəqəmsal reklamlara dair mövcud olan çatışmazlıqlardan biri də onların hüdüddü bir yer tutmasıdır. Bu tipli reklamlar imkan daxilində qısa, yığcam və ləkənə olmalıdır ki, onlar üçün ayrılmış məhdud yero yerləşə bilsin. Bu baxımdan rəqəmsal reklam mətnləri kreativ görünüməli və müştərinin hərəkət etməyə sövq etmək iqtidarından olmalıdır ki, bu da reklamin manipulyasiya imkanlarından irəli gəlir. Bu işdə diqər şirkətlərin reklamlarından da yaranmaq mümkinidir. Ümumilikdə, çox reklam formaları olduğundan, onları təhlil edib onlardan hansının müştəriyə daha tez çatması və onlardan hansının daha işlək olmasına müəyyən etmək vacibdir və bu işdə ilk olaraq, reklam mətninin linqvistik tərəfinin təsir qüvvəsi yüksəkdir.

7) "Ad-click"lardan imtina. Internetdə axtarış apararkən və ya hansısa bir filmə, verilişə baxarkən, rəqəmsal reklamlar peyda olur. Əksər internet istifadəçiləri aktiv şəkildə rəqəmsal reklamları blok edir, bəzi ləri isə sadəcə onlara məhəl qoymamağa çalışır. Bəzi reklam formatları elə də məşhur deyildir, çünkü onlar istifadəçiləri öz arzuladıqları məzmununa daha tez və ya

sürətli çatmaqdan məhrum edir. Misal üçün, "YouTube"da film seyr etdikdə, bəziləri peyda olan reklamları ya bağlayır, ya da reklama ayrılan vaxt müddətinin bitməsini gözləyirlər [10]. Bu halda da, reklamin vizual olaraq cəlbədən olması və eləcə də mətninin ləkənlik, manipulativ və təsirli olması istehlakçıları maraşını çəkməyə kömək edir.

8) Mənfi ictimai reputasiya. Rəqəmsal reklamlar, ənənəvi reklamlara nisbətən mənfi reputasiyaya malikdir. Online reklamlar insanları manipulyasiya etməkdə çox güclüdür və bu cür manipulyasiya aşkar şəkildə baş verdiğdə, insanlar reklamları sevməməyə başlayır. Bu baxımdan da, reklamin manipulativ döyişini artırmaq üçün, əsasən daha çox implisit linqvistik vasitələrə üstünlük vermək və eləcə də vizual formata diqqət yetirməklə mənfi ictimai reputasiyadan qaçmaq mümkündür.

Bələliklə, müasir dövrümüzdə reklamların iki əsas növü olan ənənəvi (qəzet reklamları) və rəqəmsal reklamlar paralel şəkildə mövcud olmaqdadır. Bu iki reklamdan hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır və bu xüsusiyyətlər onlara maraqlı göstərən auditoriya ilə sıx bağlıdır. Hər iki reklam mətnlərinin uğurlu şəkildə mövcudluğu əsasən linqvistik, daha sonra isə vizual xüsusiyyətlərdən asılıdır. Lakin, bu xüsusiyyətlərdən asılı olmayaraq, reklamlar iqtisadi baxımdan gəlir gotirməyə birbaşa xidmət edən vasitədir və dolayısı yolla linqvistik və vizual xüsusiyyətlər sayəsində şirkətlər gəlir əldə edə bilir.

Ədəbiyyat

1. Арнольд, И.В. Стилистика. Современный английский язык: Учебник для вузов. 9-е изд. – М.: Флинта: Наука, – 2009. – 384 с.
2. Ахмед А.Ш., Чарыкова О.Н. Морфологические средства представления товара в печатной рекламе, Вестник ВГУ. Серия: Филология. Журна-листика. 2010, № 2, с.9-11
3. Борисов, Б.Л. Технологии рекламы и PR: Учебное пособие. –М.: ФАИР-ПРЕСС, –2004. –с.624.
4. Луман Н. Реальность масс-медиа. / Пер. с нем. А. Антоновского. – М., – 2005. – 218 с.
5. Berger, W. Advertising today. – New York: Phaidon Press. 2001. 127 p
6. Edwards Ch. Mundy. Retail Advertising and Sales Promotion. – N.Y., – 1981. – 317 p.
7. Galperin I.R. Stylistics – Moscow: Higher School Publishing House, – 1971. – 344 c.
8. <https://qsstudy.com/advantages-disadvantage-newspaper-advertising>
9. <https://www.linkedin.com/pulse/online-advertising-pros-cons-adtargets1>
10. <https://www.aha-now.com/digital-media-advertising/> (Advantages and Disadvantages of Digital Media Advertising. EMILY SMITH)
11. <https://www.webnode.com/blog/pros-and-cons-of-online-advertising/>

В.С.Мамедова

Традиционная реклама и цифровая реклама: преимущества и недостатки *Резюме*

В статье рассматривается вопрос традиционной и цифровой рекламы. Вышеупомянутые два вида рекламы обладают некоторыми специфическими особенностями. Традиционный вид рекламы включает в себя газеты, радио, билборды и т. д. Он имеет ряд положительных качеств, таких как низкая цена, быстрота, целевая аудитория, визуальная композиция и т. д. Однако газетная, билбордная реклама имеет и недостатки, такие как краткосрочная реклама, время существования, возраст читателей рекламы, незнание рекламы потребителями.

С другой стороны, в настоящее время широко распространена цифровая реклама. Интернет-реклама также имеет преимущества, в том числе глобальный доступ, измеримость и подотчетность, низкую стоимость, узнаваемость бренда, широкий выбор форматов и так далее. У этого типа рекламы есть и недостатки: сложность, ограниченное пространство для рекламы, негативная репутация в обществе, конфиденциальность и т. д.

В настоящее время, хотя используются оба типа рекламы, предпочтение в основном отдается цифровой рекламе, в зависимости от развития технологий.

Traditional Advertisings and Digital Advertisings:
Advantages and Disadvantages
Summary

The article deals with the issue of traditional and digital advertising. The above-mentioned two types of advertising possess some specific features. Traditional type of advertising includes newspaper, radio, leaflets, billboards, etc. It has some positive features, such as, low price, quick, target audience, visual composition, etc. However, newspaper, billboard advertisings also possess disadvantages like, short-time of existence, age of ad-readers, ignorance of ads by consumers.

One the other hand, digital advertisings are wide-spread nowadays. Online advertisements also have advantages, including, global access, measurability and accountability, low-cost, brand awareness, wide range of formats and so on. This type of advertisements include disadvantages, as well: being complicated, Limited space for ads, negative public reputation, privacy, etc.

Nowadays, though both types of advertisements are in use, the preference is mostly given to digital advertising, depending on the development of technology.

Rəyçi: f.e.d., dos. A.M.Bayramova

Redaksiyaya daxil olub: 20.08.2023